



Qəzet
1931-ci ilin
aprelindən
çıxır

DƏNİZ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin qəzeti

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistən tərəfindən işğali bu günü kimi davam edir. Ermənistən tərəfindən yürüdülən etnik təmizləmə siyaseti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi kökün vəziyyətinə düşmüşdür. 250 min azərbaycanlı Ermənistəndən deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmışdır, 750 min nəfər isə öz ölkəmizdə məcburi kökünə çevrilmişdir.

Biz humanitar fəlakətlə üzləşmişdik. Biz o zaman iqtisadi cəhətdən o qədər də inkişaf etməmişdik, çox kəsib ölkə idik. Bu gün televiziyyada Avropanın üzləşdiyi miqrasiya böhranı ilə bağlı reportajları izləyərkən əlbəttə ki, biz evlərini tərk etmək məcburiyyətində qalan insanların ağrısını başa düşürük. Eyni zamanda, biz bu prosesin Avropada yaşayanlar üçün çətinliklər töretdiyini də anlayırıq. Lakin, eyni zamanda, 1992-ci, 1993-cü illəri xatırlayıraq. Bu illər ərzində biz Azərbaycanda bir milyona yaxın insanı yerləşdirməli idik. O vaxtlar Azərbaycanın əhalisi təxminən səkkiz milyondan bir az artıq idi. Beləliklə, bu, dünya miqyasında adambaşına düşən qaçqın və məcburi köckünlərin sayının ən yüksək göstəricisi idi. Qaçqın və məcburi köckünlərin cəmiyyətimizə integrasiyası üçün əlimizdən gələni etdik. Bu gün onlar ölkəmizdən inkişafında çox vacib rol oynayırlar.

Ermənistən nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozur. BMT-nin Təhlükəsizlik Şurası Ermənistən qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, o dövrdən iyirmi ildən artıq vaxt ötmüşdür və bu qətnamələr icra olunmur. Burada biz beynəlxalq arenada qlobal təhlükəsizlik və qlobal konfiqurasiya ilə bağlı çox vacib məsələ ilə üzləşirik. Söhbət aparıcı beynəlxalq təşkilatların qərarları və qətnamələrinin məhəl qoyulmamasından və bu na görə heç bir cəzanın tətbiq edilməməsindən gedir.



Ermənistən BMT Təhlükəsizlik Şurasının qətnamələrini nə məhəl qoymamaqdə davam edir və bu hərəkətinə görə heç bir tezyiqlə qarşılaşırı.

Bu məsələ ciddi şəkildə nəzərdən keçirilməlidir. Biz Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmlərini təkmiləşdirməliyik ki, ikili standartlara yol verilməsin. Cənki biz hamımız bilirik ki, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə, hətta bir neçə saatda icra olunur. Lakin bizim timsalımızda 20 ildən artıqdır ki, danışqlar masasında heç bir irəliləyiş yoxdur, cənki Ermənistən sülh istemir. Onlar bizimlə sühl şəraitində yaşamaq istəmir. Onlar imkanları olduğu qədər işgalçılıq siyasetini davam etdirmək isteyirlər və əfsuslar olsun ki, bu günə qədər buna nail ola biliblər.

Lakin zaman bizim tərəfimizdədir, zaman ədalətin tərəfindədir, beynəlxalq hüququn tərəfindədir və mən əminəm ki, Azərbaycan bütün dünyaya tərəfindən tanınan öz ərazi bütövlüyüni bərpa edəcəkdir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir.

... Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irlərimizə aid olan qiymətli nümunələr müzəylərdən uğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işgalçları tərəfindən 10 məscid yerlə-yeysan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmadır bir fərqdir, bu, dini tolerantlıqə olan yanaşmadır bir fərqdir və bu, bir daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid olmadığını nümayiş etdirir.

İslami terrorizmə əlaqələndirmək tamamilə qəbul edilməzdır. Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işgalindən, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdaçaqız, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməyəcəyik. Ermənilər bizim tarixi irlərimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayitmaq istəyən qaçqın və məcburi köckünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayitmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və netice-lərinin iradesini məhv edə bilməzler. Onlar geri qayıdaçaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir. Eyni zamanda, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ilk icası



Bakıda Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ilk icası keçirilib.

Iqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZERTAC -a bildiriblər ki, tədbirdə iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi siyasetinin prioritet istiqamətidir. Hazırda ölkə iqtisadiyyatının 70 faizə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı əsas istiqamətlərdəndir və bu Konsepsiyyaya uyğun olaraq görülen işlər 2020-ci ildək qeyri-neft sektorunun iqtisadiyyatda rolunu daha da artıracaqdır.

Bildirilər ki, bu sahədə nəqliyyat sektor, xüsusilə tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir və bu sahəyə iri həcmli dövlət investisiyaları yönəldilir. Bakı Beynəlxalq Deniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun fəaliyətə başlaması, Bakı-Böyük Kəsik dəmir yoluğun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, eləcə də beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun güclənməsində əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını da genişləndirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaq-

la, yük və sərnişin daşımalarının həcmi dəfələrlə artmasına imkan yaradır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Koordinasiya Şurasının əsas vəzifələri tranzit yüklerin daşınması sahəsində vahid, çə-

vik və şəffaflar tarif siyasetinin həyata keçirilməsi, sərhədkeçmə və prosedurların sadələşdirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsidir.

Tədbirdə tranzit yükdaşımaları sahəsindəki mövcud vəziyyət və bu sahədə səmərəliliyin artırılması barədə müzakirələr aparılıb.

Iclasda dəmir yolu, dəniz nəqliyyatı ilə tranzit yüklerin daşınması, tranzit yüklerle bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yüksəkşirma və dəniz limanında göstərilen digər xidmətlərin, nəqliyyat-ekspediya xidmətlərinin tariflərinin optimallaşdırılması, tranzit yükdaşımı müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşma qaydalarının, prosedurlarının şəffaflaşdırılması və asanlaşdırılması üzrə təkliflərin hazırlanması qərara alınıb. Iclasda, həmcinin tranzit yükdaşımalar sahəsində bağlanmış müqavilələrin nəqliyyatının aparılması məqsədi ilə zəruri tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

Iclasda tövsiyə edilib ki, tranzit yükdaşımalar üzrə iştirakçılar, nəqliyyat məməssilərindən, daşıyıcılardan, habelə nəqliyyat xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslər maraqlandıqları məsələlər, qarşılıqlı problemlərlə bağlı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına müraciət edə bilərlər: (Ünvan: Xocalı prospekti, 37 ("Demirchi Tower", 20-ci mərtəbə), telefon: 488-80-38; faks: 488-80-48; e-mail: office@transit.az <mailto:office@transit.az>).

Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları



Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 39,3 milyon ton, yük dövriyyəsi isə 8313,1 milyon ton km olmuşdur.

Yüklerin 22,86 milyon tonu (58,2 faizi) avtomobil nəqliyyatı, 11,7 milyon tonu (29,8 faizi) dəmir yolu nəqliyyatı, 4,72 milyon tonu (12 faizi) dəniz nəqliyyatı ilə daşınmışdır.



Dəhliz vasitəsilə daşınmış yüklerin 18,3 faizi (7,2 milyon tonunu) tranzit yükler təşkil etmişdir.

Cari ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 247,5 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 5003,7 milyon sərnişin-km olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması və sərnişin dövriyyəsi 7,8 faiz artmışdır. Sərnişin daşınmasındaki artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş vermişdir.

Həstərxanda Gəmiçiliyin nümayəndəliyi açılıb



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya-nın Həstərxan şəhərində işgüzər səfərdə olub. Səfər proq-

ramında bir sıra görüş və tədbirlər, o cümlədən Həstərxanda Gəmiçiliyin nümayəndəliyinin açılış mərasimi keçirilib.

Əvvəlcə Gəmiçiliyin nümayəndə heyəti Həstərxan vilayəti hökumətinin rəhbərləri ilə birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin önünə tər cıçəklər qoyulub, Ulu Önderin xatirəsi ehtiramla yad edilib. Sonra "AXDG" QSC-nin sədri Rauf Vəliyev Həstərxan vilayətinin vitse-qubernatoru - vilayət hökumətinin sədri K. Markelov ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ile iqtisadi və mədəni əlaqələrin səviyyəsinə, intensivliyinə görə Rusiya Federasiyasının subyektləri sırasında möhz Həstərxan vilayətinin öndə olması xüsusi vurgulanıb. Rauf Vəliyev səfərin əsas məqsədinin Həstərxanda Gəmiçiliyin nümayəndəliyinin açılışı olduğunu, bu addimin ikitərəflı əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirib. Gəmiçiliyin sədri qeyd edib ki, nümayəndəlik məhdud məsuliyyətli cəmiyyət təskilatı-hüquqi formasında fəaliyyət göstərəcək və "Xəzər Dəniz Gəmiçiliyi" MMC adlanacaq. Yeni qurum Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici bazarlara operativ çıxışı və son nticədə yüksəkdaşımaların artırılması siyasetinə öz əməli töhfələrini verecekdir.

Görüşdən sonra "Xəzər Dəniz Gəmiçiliyi" MMC-nin ofisinin açılış mərasimi keçirilib. Təntənəli mərasimdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bildirib ki, beynəlxalq daşımaların səmərəliliyinin artırılması, Xəzərdə və onun hüdudlarından kənardə potensial tərəfdəşlərlə işgüzər əlaqələrin genişləndirilməsi Gəmiçiliyin prioritet məqsədlərindəndir. Bu baxımdan gəmilərimizin Rusyanın daxili sularından keçidi, Həstərxan vilayətindəki limanlara giriş-chıxışı ilə bağlı məsələlərin operativ həlli zərurəti ofisin əməkdaşları qarşısında məsul vəzifələr qoyur. R. Vəliyev bu vəzifələrin yüksək səviyyədə yerine yetiriləcəyinə inandığını deyib.

Gəmiçiliyin nümayəndə heyətini Həstərxan qubernatoru Aleksandr Jilkin də qəbul edib. Qubernator Həstərxan nümayəndə heyətlərinin Bakıda daim ən yüksək səviyyədə qəbul edildiklərini, görüşlərin səmimi və işgüzər şəraitdə keçdiyini xatırlayaq, bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. A. Jilkin Heydər Əliyev Fondunun Həstərxanda həyata keçirdiyi layihələrdə ətraflı söhbət açıb, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə yorulmaz fəaliyyətini çox yüksək qiymətləndirib.

"AXDG" QSC-nin sədri Rauf Vəliyev Azərbaycanda dəniz nəqliyyatının inkişafına dövlət qayğısını, Prezident İlham Əliyevin Gəmiçiliyin fəaliyyətinə daimi diqqətini xüsusi vurgulayaraq, kollektivin bu diqqət və qayğıya öz əməli işi ilə cavab verdiyini söyləyib. Aleksandr Jilkin və Rauf Vəliyev Həstərxan yaxınlığında Olya limanı ilə bərə əlaqəsinin perspektivlərini də müzakirə ediblər.

Daha sonra Gəmiçiliyin nümayəndələri Həstərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbə və



"Drujba" uşaq bağçasına gələrək, burada yaradılmış şəraitlə tanış olublar.

Hər görüşün öz faydası olacaq



Gəmiçiliyin nümayəndə heyəti Həstərxanda "LUKOYL-Nijnevoljskneft" şirkətinin rəhbərliyi ilə görüşüb.

Görüşdə iqtisadi əməkdaşlıqla bağlı bir sıra məsələlər, o cümlədən bu şirkət məxsus maye yüklerin Gəmiçiliyin nəqliyyat gəmiləri ilə daşınması, Xəzərin şimal şelfindəki karbohidrogen yataqlarının işlənməsi və təminati ilə əlaqədar layihələrdə AXDG-nin Xəzər Dəniz Neft Donanması gəmilərinin iştirakı müzakirə obyekti olub. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev Xəzərin Azərbaycan sektorunda gerçəkləşdirilən beynəlxalq layihələrdə Gəmiçiliyin müxtəlif təyinatlı gəmilərinin gördüyü işlər barədə ətraflı məlumat verib.

Növbəti görüş Volqa Dövlət Su Nəqliyyatı Universitetinin Həstərxandakı filialı olan Xəzər Dəniz və Çay Nəqliyyatı İnstututunda keçirilib. Rauf Vəliyev bu ali təhsil müəssisəsində təlim-tədris prosesinin təşkili, peşəkar kadər hazırlığının səviyyəsi ilə tanış olub, Azərbaycan Dövlət Dəniz Akademiyası ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri R. Vəliyev işgüzər səfər çərçivəsində Olya limanının direktoru C. Paşayev və Xəzər Hidrotexnika Şirkətinin baş direktoru M. Kosodibov ilə danışqlar aparıb. Danışqlarda Olya limanından tranzit yüksəkdaşımaların intensivləşdirilməsi, AXDG gəmilərinin Həstərxanda ofşor xidmətlərin göstərilməsinə cəlb edilməsi və bir sıra digər məsələlər diqqət mərkəzində olub.



"Xəzər: ətraf mühit üçün texnologiyalar" sərgisi



Noyabrin 18-dən 20-dək Bakı Ekspo Mərkəzində "Caspian Event Organisers" (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kompa-



niyasının dəstəyi ilə təşkil olunan "Xəzər: ətraf mühit üçün texnologiyalar" ("CTE-2015") mövzusunda altinci Beynəlxalq Ətraf Mühit sərgisi keçirilmişdir.

Azərbaycan, Almaniya, Türkiyə, İsvəçrə, Çexiya, Rusiya və digər ölkələrdən olan şirkətlərin iştirak etdiyi sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar- dan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunmuşdur. 6-cı Beynəlxalq Ətraf Mühit sərgisinin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi sahəsindəki işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıqlarla tanışlığa imkan yaratmaq və ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə tekan verməkdən ibarət olmuşdur.

Açılış günü ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Bolqarıstanın Azərbaycanda səfərdə olan ətraf mühit və su naziri xanım İvelina Vasileva ilə birgə sərgini gəzərkən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin stendinə, təqdim etdiyi məhsullara da maraqla tamaşa ediblər.

3 gün davam edən sərgidə bütövlükdə Gəmiçiliyin pavilyonuna maraq kifayət qədər böyük olub. Xəzərin ekologiyasının qorunması, dəniz suyunun çirkənməsinin qarşısının alınması istiqamətində Gəmiçiliyin görüyü tədbirlər barədə ziyarətçilərə ətraflı məlumat verilib. Stendimizdə yer almış maketlər, şəkillər, videoçarx ətraf mühitin mühafizəsi istiqamətində aparılan bir çox digər mühüm işlərin, o cümlədən üzən vasitələrdə, sahil obyektlərdə formalasən bərk və maye istehsalat, məişət-təsərrüfat tullantılarının toplanması, saxlanması, daşınması, təhvili, utilizasiya və təkrar emalı kimi ekoloji proseslərin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində necə həyata keçirildiyini əyanı nümayiş etdirib.



Sonda qeyd edək ki, 10-dan çox ölkənin 35 şirkətinin iştirak etdiyi sərgidə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin eksposiziyyası "Ön kreativ stand" mükafatına layiq görüllər və müvafiq sertifikatla qiymətləndirilələr.

Tahir DADAŞOV

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təqdimati

Noyabrin 19-da Türkiyənin İstanbul şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təqdimati keçirilib.

Tədbirdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini sədr müavini Fərhad Quliyev təmsil edib. Əsas məqsəd Gəmiçiliyin yükdaşımı potensialı, Çin-Avropa daşımalarında Xəzər marşrutunun rolü, Xəzər hövzəsində həyata keçirilən irimiyyəsi infrastruktur layihələri, tranzit yükdaşımalar üçün Azərbaycanda yaradılmış şərait barədə iştirakçı- lara lazımi məlumatları çatdırmaq olub.

Gəmiçiliyin prezентasiyası çinli yük sahiblərinin, nəqliyyat və logistika şirkətlərinin böyük mərəqəsinə səbəb olub. Təqdimatda Xəzərin Avropa ilə Asiya arasında təbii köprü rolunu oynadığı vurğulanıb, Çin qərbindəki sənaye əyalətləri ilə cənub- şərqi Avropa ölkələri arasında ən qısa marşrutun məhz Xəzərdən keçidiyi nümayiş etdirilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əvvəlki təqdimatları noyabrin 10-da Çinin Çuntsin şəhərində, noyabrin 16-da isə Ukrayna paytaxtında uğurla həyata keçirilib. Bu tədbirlər Çin və Ukrayna mediasında geniş işıqlandırılıb. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev hər iki tədbirdə Gəmiçiliyin prezентasiyası ilə çıxış edib. Növbəti təqdimat noyabrin 27-də Litvanın Klaypeda şəhərində keçiriləcək. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən Avropana "Nomad Express" adlı konteyner qatarı təşkil olunub və 82 konteynerden ibarət ilk qatar bu ilin avqust ayında cəmi 6 günə Çindən Ələt limanına çatdırılıb.

"Üfüq" suya buraxıldı

Xəzər hövzəsində ən müasir və qabaqcıl sənaye müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sıfarişi ilə tikilən 3 sərnişin gəmisindən birincisi suya buraxılıb.

"Üfüq" adı verilmiş sərnişin gəminin suya salınmasını unikal əməliyyat kimi də qiymətləndirmək olar. Stapeldə inşa olunmuş gəmi əvvəlcə ağır texnikanın köməyi ilə üzən doka gətirilib və kilbloklar üzərinə qoyulub. Sonra dok suya dalaraq, gəminin kilbloklardan qalxmasını və suyun üzündə qalmasını təmin edib. Uğurla keçən əməliyyat zamanı "Üfüq" gəmisi zavodun

yedək gəmisinin yardımını ilə körpüyə yan alıb. Bundan sonra yeni gəmidə tamamlama və avadanlığın quraşdırılması işləri aparılacaq. "Üfüq" körpüdə və dənizdə sıraqlardan keçərək, dekabrda sifarişçi təhvil veriləcək.

Xatırladaq ki, digər iki gəminin gelən il hazır olacağı planlaşdırılır. Gəmilerin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanır. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1895 kW olan 2 baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 40 kilometrə yaxın sürət yığmağa imkan verəcək. Bu, mövcud gəmilərimizlə müqayisədə 2 dəfə çoxdur. Yeni gəmiler 10 tona qədər göyərtə yükü də götürə biləcəklər.

Beləliklə, neftçilərin və yüklerin dəniz platformalarına daha tez və daha rahat çatdırılması təmin ediləcək.

Bakı Limanı ilə Riqa Azad Limanı əməkdaşlıq edəcək

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC Riqanın Azad Limanı ilə təcrübə mübadiləsi həyata keçirmək məqsədilə Latviyanın vəkillər kollegiyasının üzvü və eyni adlı advokat bürosunun rəhbəri Modris Supenin Bakıya səfərini təşkil edib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən bildirilib ki, səfər çərçivəsində Modris Supe Bakı Limanın rəhbərliyi və hüquqsunaşları, həmcinin Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi ilə bir sər görüşlər keçirib.

Görüş zamanı Riqa Azad Limanında tətbiq edilən hüquqi rejim və idarəetmə modeli haqqında təqdimat keçirilib, bu rejimin xüsusiyyətləri araşdırılıb və təcrübə mübadilə üçün əsaslar qoyulub.

Modris Supe də Bakının görməli yerləri ilə tanış olub, limanın tarixi haqqında məlumatlandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Hal-hazırda, Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevriləm-



si istiqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni liman kompleksinin üç tikinti fəzası bitdikdən sonra Bakı Limanının yüksərlər qabiliyyəti 25 milyon ton olacaq.

Aktauda Azərbaycanın logistik mərkəzi dekabrda fəaliyyətə başlayacaq



Noyabrin 20-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvəstisiyaların Təşviqi Fonduunun (AZPROMO) təşkilatçılığı ilə qeyri-neft ixracının genişləndirilməsinə dair tədbir keçirilib.

AZERTAC xəbər verir ki, tədbirdə aidiyəti dövlət qurumlarının, həmçinin ölkədə fəaliyyət göstərən 40-dan artıq ixracatçı şirkətin rəhbərləri iştirak edib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqaməti olduğunu vurğulayıb. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 2007-2014-cü illərdə ortalama 9,4 faiz, 2015-ci ilin 9 ayında isə 6,4 faiz artıb. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin genişləndirilməsi nəticəsində sahibkarlıq qeyri-neft sektorunun inkişafında aparıcı qüvvəyə çevrilib. Dövlət başçısı tərəfindən son dövrlərdə bu sahədə bir səra ciddi addimlar atılıb. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziyalasdırma sahəsində inzibati prosedurların sadələşdirilməsi sahibkarlığın inkişafı baxımından inqilabi addımlar olmaqla, biznes mühitinin yaxşılaşdırılması, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən mühüm islahatlardır. Bundan başqa, sahibkarlıq subyektlərinə qanunsuz müdaxilələrin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülüb və bu proses davamlı olacaq. Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli Fermanı ilə yaradılmış Tranziit Yükdəşimlər üzrə Koordinasiya Şurası ölkənin tranzit imkanlarını genişləndirməklə yanaşı, yüksək məhdudiyyətli işləmələr tərəfindən də yüksək qiymətləndirilir. "Doing Business 2016" hesabatında Azərbaycan öz mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. "Global Rəqabət Qabiliyyəti 2015-2016" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-ci yerde qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qoruyur.

Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycanın ixrac potensialının və yerli məh-

sulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, xarici ticaretin strukturunda kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir və bu sahədə logistik mərkəzlərin rolü xüsusilə əhəmiyyətlidir. Diqqətə çatdırılıb ki, ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə ölkə daxilində və xaricdə logistik mərkəzlərin yaradılması nəzərdə tutulur. Artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistik mərkəzinin yaradılması yekunlaşmaq üzrədir. Logistik Mərkəzin inşasına dair razılıq 2013-cü ildə Azərbaycan və Qazaxıstan prezidentlərinin Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində keçirilmiş görüşü zamanı əldə edilib və bu sahədə müvafiq tapşırıqlar verilib. Dövlətin maliyyə dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərsun Holding" MMC tərəfindən inşa edilən ümumi sahəsi 4,2 hektar olan logistika mərkəzi 4365 kvadratmetr quru, 4365 kvadratmetr soyuq anbarlardan və digər infrastrukturdan ibarətdir. Kənd təsərrüfatı və digər qida məhsullarının saxlanması və satışını təmin edəcək logistik mərkəz bu ilin dekabrında fəaliyyətə başlayacaq. Mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir səra imkanlar və üstünlükler təqdim edir.

"Azərsun Holding"ın prezidenti Abdulbari Gözəl Aktauda yerləşən "Azərsun İstehsal və Logistika Mərkəzi"nin tikintisinin şirkətə həvalə edilməsinin "Azərsun Holding"ə göstəriplen böyük etimad kimi qiymətləndirib, logistik mərkəzin qeyri-neft sektorunun inkişafına, ölkəmizin tranzit və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov ölkəmizdə ixrac gömrük prosedurlarına, bu prosedurların sadələşdirilməsinə imkan verəcək ki, bu da ölkənin ixrac potensialının daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir. Ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. "Doing Business 2016" hesabatında Azərbaycan öz mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. "Global Rəqabət Qabiliyyəti 2015-2016" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-ci yerde qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qoruyur.

Sonra "Azərsun Holding"ın nümayəndəsi Mehran Məmmədov Aktau İstehsal və Logistika Mərkəzinin mövcud imkanlarına dair təqdimatla çıxış edib.

Tədbirdə, həmçinin yeni bazarların araşdırılması və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi barədə müzakirələr aparılıb, ixracatçı şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb.

Teploxdod əsaslı təmir edilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Mahmud Rəhimov" quru yük gəmisi əsaslı təmirdən sonra istismara verilib.

"Zığ" Gəmi Təmiri Zavodunda may ayından aparılan təmir işləri zamanı xeyli iş görüldü. Belə ki, 4100 ton yükötürmə qabiliyyətinə malik gəminin sualtı və suüstü hissələri tam təmizlənərək

ramış metal təbəqələr dəyişdirilib, baş və köməkçi mexanizmləri, əsas və yardımçı sükan qurğuları, xilasetmə vasitələri, ballast, hava, su, yanğınsöndürmə, yağı və yanacaq sistemləri əsaslı təmir olunub.

Həmçinin gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generator-




rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub və yeni avadanlıqlar, mebellə təchiz edilib.

"Mahmud Rəhimov" teploxdonun gövdəsində, göyərtələrində, yük anbarlarında və bir sıra digər sahələrində korroziyaya ug-

ları, radionaviqasiya cihazları, kabəl xətləri yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib.

Qeyd edək ki, noyabrın 12-də istismara verilən "Mahmud Rəhimov" quru yük gəmisi Xəzər hövzəsində yüksəkşimalara cəlb ediləcək.

Buz göllər sürətlə yoxa çıxır



Hələ 2006-cı ildə Qrenlandiya buzlaqlarını öyrənən geofiziklər aşkar etmişdilər ki, yay vaxtı onların səthində su hövzələri - superbuzlu gölər əmələ gəlir.

Amma alımları başqa seylər təccübələndirib: belə göllərdən biri bir neçə saat ərzində yoxa çıxıb. Geofiziklərin Şimal gölü adlandırdıqları bu göl iki saat ərzində öz suyunun böyük hissəsini - 54,6 mln.litrini itirib. Hesablamalara görə, "quruma"nın sürəti Niaqara şəlaləsində suyun hərəkət surətindən yüksək olub. Bunun necə baş verdiyini və gölün hərəkətini yoxa çıxdığını ABŞ-in ali məktəblərindən, o cümlədən Massaçuset Texnologiya Institutu və Vuds-Holl Okeanoqrafiya İnstitutundan olan alımlar qrupu izah edib.

Peyklər vasitəsilə çəkilən fotosəkillər göstərib ki, superbuzlu göllərin əksəriyyəti tədricən, 13 faizi isə 24 saat ərzində boşalır. Alımlar Laura Stivensin rəhbərliyi ilə Şimal gölünü tədqiq etmək üçün həmin rayonda 16 GPS-stansiya yerləşdiriblər.

Alınmış məlumatlara görə, göldən suyun yoxa çıxmamasına 6-12 saat qalan kimi, ondakı suyun yuxarı qalxır və sürətlə hə-

rəkət etməyə başlayır. Bu isə dərtılma zamanı gərginliyin və son nəticədə gölün dibində şaquli çatların yaranmasına götürür. Çıxarıb və su bu çatlar vasitəsilə aşağı axır.

Stivensin fikrincə, su "şaquli çaylar" üzrə super buzlu göldən aşağı hərəkət edərək okeana yox, qalın buz təbəqələrinə axır və orada böyük sualtı göllər əmələ gətirir.



Tədqiqatçılar alınmış məlumatlar əsasında bu nəticəyə gəiblər ki, sahildəki buzlaqlar adanın dərinliyində olan buzlaqlara nisbətən daha sürətlə əriyir. Bu zaman əmələ gələn su okeana dərhal düşmür və demək, onun səviyyəsini çox kəskin şəkildə qaldırmır.

Xatırladaq ki, 2010-cu ildə Qrenlandiyanın buzlaqlarının birindən sahəsi 260 kv.km və eni 50 m olan buz ada qopub və bu, Arktikada ən böyük aysberq olub.

2013-cü ildə Avropa və Amerika alımları Qrenlandiyanın cənubunda bu massivinin daxilində ölçüsünə görə Afrikadakı Viktoriya gölü ilə müqayisə edilə biləcək, sahəsi 65 min kv.km və dərinliyi 10-50 m olan buz ada aysberq.


Tahir DADAŞOV

XXI əsr tükənməkdə olan resursslardan uğrunda mübarizə əsri olacaq

Çexiyannın "Ceska Pozice" nəşrində dünyada resursslardan uğrunda mübarizəyə aid məraqlı yazı dər olunub. Jan Socorun müəllifi olduğu yazida bildirilir: "Mədən yanacağı erası elə-bələ bitməyəcək. İnsanlar resurs əldə etmək üçün daha dərinliklərdə axtarış aparacaq və yeni texnologiyalara baş vuracaqlar. 21-ci əsr hazırlıq qalan resursslardan uğrunda mübarizə əsridir. Bizim planetlə, o cümlədən, resursslardan yetərliliyi ilə bağlı mübahisələr, tez-tez Qiyamətlə bağlı deyilənləri xatırladır. 21-ci əsr su, neft və tükənməkdə olan digər resursslardan uğrunda mübarizə əsri olacaq. Neft bumundan sonra mis, dəmir, sink, təbii qaz - bütün digər resursslardan erası başlayacaq. Boşalmış planet postapokaliptik elmi fantastikadan səhraya çevrilmiş olacaq."

İki əsr bundan önceki Tomas Maltus nəzeriyəsinin tərəfdarları belə qeyd edirlər: "İnsanların sayının artması resursslardan tükənməsinə və onun minimuma enməsinə aparır". Amerikalı alim Robert Dunkanın fikrincə, neft hasilatının həcminin azalması sənaye inqilabının sonunu gətirəcək və bir neçə milyon il bundan önce Tanzaniyada həyat keçirən insanların həyat tərzini yenidən dünyada bərəqərar edəcək. Bu, artıq 2025-ci ildə baş vermelidir.

Amma bəzi alımlar və iqtisadişçilər belə bədəbin proqnozu



inkar edirlər. Onlar vəziyyətdən çıxış yolunu innovasiya və yeni texnologiyalarda görürler. ABŞ-da 70-ci illərdə neft hasilatının azalacağını proqnozlaşdırırdılar. Nəzəriyyəsi son vaxtlaradək aktuallığını qoruyurdu, amma şist hasilat ortaya çıxandan sonra bu aktuallıq itdi. Neft ehtiyatları ilə bağlı proqnozlar daim yenilənir. Məsələn, bu gün üçün neft ehtiyatları bizi təxminən 27 ilə yətəcək. Amma bir neçə ildən sonra bu proqnoz dəyişə bilər. Yetərincə neft var, amma o, sərfəli olmayan dərinliklərdə və texnologiyanın gücü çatmayan yerlərdə olduğu üçün hesaba alınmayıb. Səudiyyə Ərəbistanının neft üzrə sabiq naziri Əhməd Zəki Yamani dediyi kimi, "daş əsri daş bitdiyinə görə bitməyib". Belə bir halda, 21-ci əsrə əsas məsələ resursslardan tükənməsi yox, onların kimin nəzarətində olması olacaq.

2050-ci ildə dünya əhalisinin sayı 9,5 milyard nəfərə çatacaq. Tələbat 35 faizdən çox artacaq. 4 milyard insan həmişə gün 5

dollardan aşağı yaşaya bilməz. Yeni texnologiyalar bizə daha təmiz, effektiv və qənaətli ehtiyatlar tapmağa kömək edəcək. Amma dövlətlər bu mənbələrin maksimal sayı uğrunda rəqabətə girəcəklər. "Bu isə o deməkdir ki, torpağın, dənizin dərinliklərində yerləşən mənbələr uğrunda da rəqabət başlayacaq". ABŞ ticarət nazirliyində məsləhətçi olan Daniel Makarroatinin sözlerinə görə, səhbət okeanlar və dənizlərlə sərhədləri olan regionlardan gedir. Əvvəlcə hər şeydən vacib neft və təbii qaz olacaq, amma sonra ilk planda mineral resursslardur.



Təsadüfi deyil ki, məhz sahilənə dövlətlər geopolitik gərginlik mənbəyidirlər. Məsələn, Çin və Yaponiyanın adalarla bağlı mübahisəsi və sair. Əsliyənə, rəsmən hər şey millətçilik səbəbləri üzərində qurulub. Bundan başqa, Arktika da mövcuddur. Şimal ucqarda olan buz səhərsində yalnız ağ ayılarla qarşılaşmaq olar. Amma ora son illər "arktik" dövlətlərin

Alımların fikrincə, yaxın zamanında hökumətlər parnik effekti yaranan qazların havaya atılması qarşısını almaq üçün hər hansı bir konkret tədbirlər görməsə, faciəvi nəticələr qacılım olacaq.

Bəzi mütəxəssislər belə hesab edirlər ki, BMT-nin Parisdə keçiriləcək konfransında gündəmə gətiriləcək iqlim problemləri hədəflərinə nail olunacağı halda belə, bu, atmosferə tullanıltılar atılmasına radikal şəkildə təsir edə bilməyəcək. "Climate Central" tədqiqat təşkilatının bu istiqamətdə tədqiqatlarla məşğul olan mütəxəssisi Ben Strauss 2 dərəcə temperatur artımının 130 milyon nəfərə təsir edəcək nəticələrə səbəb olacağını, gələcəkdə isə bu rəqəmin 4-5 dəfə arta biləcəyini deyir.

Qeyd edək ki, Parisdə BMT-nin iqlim dəyişiklikləri məsələsinə həsr olunacaq konfransında 80-dən çox ölkədən hökumət başçılarının iştirak edəcəyi, 2020-ci ildən sonra Kioto protokolunu əvəzləyəcək yeni bəyənəlxalq sazişin imzalanması gözlənilir.

**750 milyon insanın evi
su altında qalacaq**

Yer atmosferinin orta illik temperaturunun 4 dərəcə selvi yüksəlməsi Dünya okeanının səviyyəsinin artmasına və 470-750 milyon insanın evlərinin su altında qalmamasına səbəb olur. Bu barədə ABŞ-in "Climate Central" tədqiqat təşkilati məlumat yayıb.



Sahilyanı rayonların peyk çəkilişlərini, həmçinin planetimizdə temperatur dəyişikliyindən asılı olaraq Dünya okeanının səviyyəsinin göstəricilərini analiz edən alımlar kompyuter vasitəsilə böyük risk zonasında olan meqapolisləri gözləyən subasma ssenarisini modelləşdiriblər. Bu şəhərlərin arasında London, Nyu-York, Sidney, Şanxay və Tokio da yer alır. Proqnozlar

niyada ən pis halda 30 milyon insanın, yəni ölkə əhalisinin dördə birinin evinin su altında qalacağı proqnozlaşdırılır.



maraqlarına səbəb olub. Rusiya, ABŞ, Norveç, Danimarka və Kanada bu ərazilərə böyük məraqlı göstərir. Arktika siyaseti əsasən ruslar üçün prioritetlərdən birini təşkil edir. Qiymətləndirmələrə görə, Arktika dünya neft ehtiyatının 15, qaz ehtiyatının isə 30 faizini özündə gizlədir. Burada Şimal Buzlu Okeanına ticarət yolu da böyük rol oynayır ki, bununla dönyanın bir başından o biri başına yüklərin daşınması asanlaşa və sürətlənə bilər. Tamamilə aydınlaşdır ki, gələcəkdə resursslardan özü silaha çevriləcək. Bu, neftin qiymətinin son ilde 100 dollardan 50 dollara düşməsi ilə də görünür. Neftlə bu qorxulu oyunu dönya da ən böyük hasilatçı Səudiyyə Ərəbistanı oynayır. Onun tərəfindən bu, təkcə digər istehsalçılarla mübarizə yox, həm də neft sahəsində aqalıq uğrunda mübarizədir.

Səudiyyə Ərəbistanı qorxur ki, iqlim dəyişikləri və neft qiymətlərinin yüksək olması alternativ mənbələrə keçidi

süretləndirir və bununla da onun neft aqalığının sonu çatar.

Yazıcı Mark Tven haçansa demişdir ki, viski içilmək, su isə uğrunda mübarizə aparmaq üçündür. Onun bu fikirləri bu gün daha aktualdır. Bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin illik məruzələrində su və kənd təsərrüfatı gelirləri uğrunda məlumatlar yer alır. Bu qiymətləndirmələrə görə, 2040-ci ilə qədər daimi su çatışmazlığı hiss edən insanların sayı 780 milyon nəfərə çatacaq. 25 ildən sonra isə su çatışmazlığı olan bölgələrdə dünya əhalisinin 43 faizi yaşayacaq. Beləliklə, 21-ci əsrin əsas xammalı neft yox, su ola-

caq.

Su resursslardan tükənməyə başlaması dövlətləri aqressiv siyasetə məcbur edir. Bu, ilk növbədə, öz aralarında çay hövzələrini bölən dövlətlərə aiddir. Dünyada belə regionların sayı 263-dür, dünyadakı şirin suyun 60 faizi onların payına düşür.

İ. AĞAYEV

İşlənmiş smartfonlarda əvvəlki sahiblərinin məlumatları qalır

"Blanco Tecnology Group" və "Kroll Ontrack" şirkətlərinin keçirdiyi global tədqiqatın nəticələrinə görə, "Amazon", "eBay" və "Gazelle.com" internet mağazalarında satılan işlənmiş mobil qurğular, sərt disklər və bərk cisimli toplayıcılarda onların əvvəlki sahiblərinin fərdi məlumatlarının bir qismi qalır.



Tədqiqatçılar 122 işlənmiş avadanlığı təhlil edərək onların 48 faizində informasiyanın saxlanılmamasını aşkar ediblər. Qurğuların 35 faizində elektron poçt ünvanı, zənglər, SMS və messenjerlər haqqında məlumatlar, fotoskillər və videolar kimi fərdi məlumatlar olub. Informasiyanın silinməsinə cəhdin göstərilməsi mobil qurğuların 57 faizində, sərt disklərin və toplayıcıların 75 faizində müyyən edilib. Bununla belə, bu cəhdələr etibarsız silinmə üsullarından istifadəyə görə uğursuz olub və məxfi məlumatlar qurğularда olduğu kimi qalıb. Ekspertlərin sözlərinə görə, iki smartfonda saxlanılan informasiya qalığı onlara əvvəlki qurğu sahiblərinin şəxsiyyətini müəyyənləşdirməyə kifayət edib. İstifadəçilər tərəfindən faylların silinməsi üzrə atılan əsas addımlar onlarda mühafizə ilə bağlı yanlış hislər yaradır. "SecurityLab" yazar ki, ekspertlər sərt disklərin və toplayıcıların 11 faizində məlumatların əsas üsulları (silib səbətə göndərməklə) ləğv edilməsinə cəhdin göstərilməsini aşkarlayıblar. Onların 69 faizində sürekli formatlama - yayılmış, lakin informasiyanın etibarsız silinmə üsulu həyata keçirilib.

Rusca-İngiliscə-Azərbaycanca dənizçilik terminlərinin izahlı lüğəti

(Əvvələ ötən nömrələrimizdə)

Нейтральные воды**NEUTRAL WATERS**

- 1) Территориальное море и внутренние морские воды небоюющихся (нейтральных) государств в период военных действий на море;
- 2) Нейтрализованные морские пространства, в пределах которых в соответствии с международными договорами запрещено ведение военных действий;
- 3) Условное, не получившее закрепления в международно-правовых актах наименование вод открытого моря, т.е. морских пространств за пределами внешней границы территориального моря.

Новое вместо старого**NEW FOR OLD**

Термин, означающий вычеты из принимаемой на общую аварию стоимости ремонта разницы между стоимостью новых материалов и частей судна и старых с учетом их возрастного износа.

Нормы погрузки-выгрузки
RATES OF LOADING AND DISCHARGING

Договорные или нормативные условия, определяющие количество единиц массы или объема груза, подлежащих погрузке или выгрузке за единицу времени (обычно день или сутки). Нормы погрузки-выгрузки устанавливаются в целом для судна или на каждый рабочий люк. Эти нормы обычно фиксируются в чартере конкретно в единицах массы или объема за час, рабочий день, сутки на каждый трюм или на все судно либо указывается, что грузовые операции должны производиться "по обычным портам" или "как обычно", "с обычной скоростью", "так быстро, как судно может принять или выдать груз". Для танкеров время погрузки и выгрузки обычно объединяется и исчисляется в часах в зависимости от размеров судна.

Нотис**NOTICE**

Информация, которая дается судном фрахтователю или их агентам. Различаются нотис о прибытии и нотис о готовности. Нотис о прибытии (или предварительный нотис) в зависимости от конкретных условий чартера может содержать информацию о предполагаемом сроке ухода судна из последнего порта захода, также о прохождении определенных географических точек, предполагаемом прибытии судна в порт назначения за определенное число дней (10, 7, 5, 3 и т.д.) и часов (24, 12 и т.д.). Нотис о готовности означает, что судно пришло в порт или подошло к причалу, получило свободную практику и готово к погрузке или выгрузке. Нарушение обязанности по подаче соответствующих нотисов имеет для судовладельца определенные отрицательные последствия, в частности, до вручения нотиса о готовности не начинается отсчет стадийного времени.

TİMSAHLAR KEŞİK ÇƏKƏCƏK

İndoneziyanın Narkotik Əleyhine Mübariza Agentliyi ölüm cəzasına məhkumların saxlanması üçün həbsxananın timsahlarının keşik çəkəcəyi adada tikilməsini təklif edib. Bu baradə "BBC" agentliyi xəbər yayıb.

Bu ideyani irəli sürmüs narkotik əleyhine departamentin rəhbəri Budi Vaseso hesab edir ki, timsahlar həbsxananın mühafizəsi funksiyasını insanlardan daha yaxşı həyata keçirə bilərlər.

Budi Vaseso qeyd edib ki, timsahları rüvətələ ələ almaq mümkün deyil. Departament rəhbərinin sözlərinə görə, ən vəhişti timsahları seçmək üçün o, İndoneziyanın müxtəlif gülşələrini gəzmek niyyətindədir.

Xəbər verilir ki, yeni lajıf hələlik ideya mərhələsindədir, qeyri-adı həbsxananın harada tikiləcəyi və ya nə zaman açılacağı tarix məlum deyil. Məlumat üçün qeyd edək ki, İndoneziyada narkotik əleyhine qanunvericiliğin dünyasının ən sərt qanunlarından biri sayılır.

Tahir DADASOV

**Neytral sular****NEUTRAL WATERS**

- 1) Dənizdə hərbi əməliyyatlar dövründə müharibə aparmayan (neutral) dövlətlərin ərazi dənizi və daxili dəniz suları;
- 2) Beynəlxalq müqavilələrə müvafiq surtdə hüdudlarında hərbi əməliyyatların aparılmasının qadağan edildiyi neytrallaşdırılmış dəniz məkanları;
- 3) Beynəlxalq-hüquqi aktlarda təsbit edilmiş açıq dəniz sularının, yəni ərazi dənizinin xarici sərhədləri hüdudlarından kənarda qalan dəniz məkanlarının şərti adı.

Köhnənin əvəzinə təzəsi**NEW FOR OLD**

Ümumi qəzaya aid edilən təmir dəyərindən təzə materialların və hissələrin dəyəri ilə aşınma müddəti nəzərə alınmaqla köhnələrin dəyəri arasındaki fərqli çıxıldığını bildirən termin.

Yükləmə-boşaltma normaları
RATES OF LOADING AND DISCHARGING

Vaxt vahidi (adətən gün və ya sutka) ərzində yüklenməli və ya boşaldımlı olan yükün kütle və ya həcm vahidinin miqdarnı müəyyənləşdirən müqavilə və ya normativ şərtləri. Yükləmə-boşaltma normaları bütövlükdə gəmi və ya onun hər bir iş lükü üçün müəyyən edilir. Bu normalar adətən çarterdə hər bir iş lükü və ya bütün gəmi üçün saata, iş gününə, sutkaya görə konkret olaraq kütlə və ya həcm vahidləri ilə qeyd edilir, yaxud çarterdə göstərilir ki, yüksək əməliyyatları «liman qaydaları ilə» və ya «adətən olduğu kimi», «adi sürətlə», «gəminin yüksək qəbul edə və təhvil verə biləcəyi tezlikdə» həyata keçirilməlidir. Tankerlər üçün yükləmə və boşaltma vaxtları adətən birləşdirilir və gəminin ölçülərindən asılı olaraq saatlarla hesablanır.

Notis**NOTICE**

Fraxtedən və ya onun agentlərinə gəmidən verilən məlumat. Gəlmə haqqında notis ilə hazırlanma haqqında notis fərqləndirilir. Gəlmə haqqında notis (yaxud ilkən notis) çarterin konkret şərtlərindən asılı olaraq gəminin axırıncı daxil olduğu limandan çıxmışının nəzərdə tutulan vaxtı, hətta müəyyən coğrafi nöqtələrdən keçməsi, gəminin müəyyən gün sayında (10, 7, 5, 3 və s.) və saatlarında (24, 12 və s.) təyinat limanına nəzərdə tutulan vaxtda gəlməsi barədə melumatı əhatə edə bilər. Hazır olma haqqında notis onu bildirir ki, gəmi limana gəlmüşdir və ya köprüyə yan almışdır, sərbest praktika əldə etmişdir və yüklenməyə, yaxud boşaldılmaga hazırlıdır. Müvafiq notislərin verilməsi üzrə öhdəliklərin pozulması gəmi sahibi üçün müəyyən mənfi nəticələrə malikdir, məsələn, hazırlanma haqqında notis təqdim edilən qədər staliya vaxtinin hesablanmasına başlanılmır.

Нэт-термз**NET TERMS**

Условие фрахтования судна, по которому оно считается свободным от расходов по погрузке и выгрузке грузов. Обычно вместо условия нэт-термз употребляется условие f.i.o.

O**Обмерная тонна****MEASUREENT TON**

Применяемая в линейном судоходстве единица объема, за которую согласно тарифным ставкам взимается плата. Величина обмерной тонны составляет обычно 40-50 куб. футов или 1 куб. м. В тарифах за судовладельцем обычно оговаривается право расчета провозных платежей по его выбору за обмерную тонну или за тонну массы груза. Если укладочная кубатура груза менее обмерной тонны, установленной тарифами, провозная плата взимается по массе груза, если же она превышает этот объем, плата взимается за каждую обмерную тонну. Определение обмерной тонны не из объема тонны груза, а исходя из объема грузового помещения, занятого грузом, компенсирует перевозчику неравномерную укладку, т. е. потерю кубатуры между отдельными грузовыми местами.

O**Ölü tonu****ÖLÜ TONU**

Xətti gəmiçilikdə tətbiq edilən həcmi vahidi, tarif dərəcələrinə müvafiq olaraq onun üçün haqq alırmış. Ölçü tonunun həcmi adətən 40-50 kub fut və ya 1 kub metr olur. Tariflərdə gəmi sahibləri üçün adətən, daşınma ödənişlərinin hesablanmasıının ölçü tonuna və ya yük kütłəsinin hər bir tonuna görə aparılması seçmək hüququ şərtləşdirilir. Əgər yükün yüksək kubaturası tariflərlə müəyyənləşdirilmiş ölçü tonundan az olarsa, daşınma haqqı yükün kütłəsinə, əgər həmin həcmidən çox olarsa, daşınma haqqı hər ölçü tonuna görə tutulur. Ölçü tonunun yükün ton həcmində deyil, yükün tutduğu yük sahəsinin həcmindən əsasən müəyyənləşdirilməsi, daşıyıcı üçün qeyri-bərabər yüksəlmənin, yəni ayrı-ayrı yük yerləri arasındaki kubatura itkisinin yerini doldurur.

Оборотный документ**NEGOTIABLE DOCUMENT**

Документ, с которым можно производить коммерческие сделки. Чаще всего данный термин относится к коносаменту. Коносаменты обычно издаются комплектом из 3-х оригиналов: первый - грузоотправителю, второй - грузополучателю, как правило, посылается почтой, с тем, чтобы коносамент прибыл раньше груза, третий оригинал обычно передается капитану судна.

Обратный фрахт**BACK FREIGHT**

Фрахт, который грузовладелец обязан оплатить перевозчику за обратную доставку груза в порт отправления, если он не может быть сдан в порту назначения по причинам, не зависящим от перевозчика.

Обычай порта**CUSTOM OF THE PORT - COP**

Условие в чартере по исчислению стадийного времени. Судно должно грузиться/выгружаться в соответствии с практикой, принятой в данном порту. Если в чартере указано COP (обычай порта), это означает, что независимо от того, сколько судно будет грузиться/выгружаться, фрахтователь или грузополучатель не будет платить демередж за простой судна. Это условие в чартере выгодно только для фрахтователя или грузополучателя. Поэтому судовладельцы отказываются от этого условия в чартере и настаивают на включение в чартер нормы погрузки/выгрузки.

Əks fraxt

Daşıyıcıdan asılı olmayan səbəblər üzündən yük təyinat limanında təhvil verilə bilmirsə, yükün geriyə - göndərilmə limanına çatdırılması üçün gəmi sahibinin daşıyıcıya ödəməli olduğu fraxt.

Liman adəti**CUSTOM OF THE PORT - COP**

Staliya vaxtinin hesablanması üçün çarterdə şərt. Gəmi müəyyən limanda qəbul edilmiş təcrübəye müvafiq olaraq yüklenib/boşaldılmalıdır. Əgər çarterdə COP (liman adəti) qeyd edilibsə, bu, gəminin yüklenib/boşaldılacağı vaxtin nə qədər çəkəcəyindən asılı olmayıaraq, fraxtedən və ya yükalanın gəminin boşdayanmasına görə demerec ödəməyəcəyini bildirir. Çarterdə bu şərt yalnız fraxtedən və ya yükalan üçün sərfəlidir. Ona görə də gəmi sahibləri çarterdə bu şərdən imtina edir və yüklenib/boşaltma üçün vaxt normalarının çarterə daxil edilməsinə təkid edirlər.

(Davamı var)

İnsanlar yaşlaşdıqca başqalarına daha az həsəd aparırlar

Ətrafdakılara həsəd aparmaq həm kişilərə, həm də qadınlara xas olan xüsusiyyətdir. Kaliforniya Universitetinin (ABŞ) alımları müəyyən ediblər ki, bu hiss daha çox 30 yaşlı kimi adamlarda olur.

Psiyologiya professoru Kristina Harris və onun tələbəsi Nikol Henniger tədqiqatında iki ayrı-ayrı araşdırmanın nəticələrini analiz ediblər. Birinci araşdırmadada 18-80 yaş arasında olan 987 adamla sorğunun nəticələri yaralı. Respondentlərdən onların həsəd hissini keçirib-keçirməmələri soruşulub. İkinci araşdırmadada 843 nəfər özlərinin nə vaxtsa həsəd obyekti olub-olmadıqları sualına cavab veriblər.

Məlum olub ki, iştirakçıların üçdə birindən çoxu son bir il erzində (sorghudan evvel) kiməsə həsəd apardıqlarını hiss ediblər. Onları 79,4 faizi qadınlardır və 74,1 faizi kişilər olub. Bu zaman ətrafdakılara uğuruna yaşıları 30-dan az olan adamların 80 faizi, 50 yaşlı adamların 70 faizi qibət ediblər ki, insanlar yaşa dolduqca digərlərinə daha az həsəd aparmağa başlayırlar. Onlar daha çox öz cinsindən olan və yaş fərqi beş il təşkil edən adamlara qibət edirlər. Gənc adamlar bu xoşa-

gəlməz hissiyatı keçirək üçün daha çox səbəb tapırlar. Bunnara ətrafdakılara romantik münasibətləri, məktəbdəki nailiyyətlər və sosial uğurlar aiddir. Yaşları 30-dan az olan respondentlərin 40 faizi etiraf ediblər ki, digərlərinin seksual uğurlarına həsəd aparırlar. 50 yaşlılar arasında bu, cəmi 15% təşkil edir. Bütün yaş qruplarının nümayəndələri başqa adamların maliyyə və peşə uğurlarına qısqanc yanaşırlar. Buna daha çox yaşlı neslin nümayəndələri aiddir.

Cinsə gəldikdə isə, qadınlara kişilərə nisbetən daha çox həsəd hissini keçirirlər. Populyar səbəblərdən biri - başqa qadının gözəlliyidir. Sitasiya yalnız karyera dəyişiklikləri baş verdiyi təqdirde dəyişir. Bunnara kişilərin 41,4 faizi və qadınlardan 24,5 faizi aiddir. Hər iki cinsin nümayəndələri bərabər səviyyədə həsəd obyektinə çevirirler.

Qeyd edək ki, ətrafdakılara parlaq və zəngin həyatı da tez-tez insanlarda həsəd hissini oyadır.



YARIZƏRAFAT, YARIĞERÇƏK

- ↳ İstəyirsiniz başınız heç vaxt ağrısın, tez-tez bu sözləri təkrarlayın: " Olmaz, olmaz, olmaz!"
- ↳ Pulun, vəzifənin, bir də qarın aldada bilmədiyi adamı heç kim aldada bilməz.
- ↳ Allaha yaxın olmaq üçün göylə gedirlər?
- ↳ Söz adamı olduğum üçün bu vaxta kimi mənə ancaq və ancaq söz veriblər?
- ↳ Əl tutun ki, əlinizdən də tutsunlar.
- ↳ Qırxdan sonra neçə gelir?

"DƏNİZ"İN GÜLÜŞ PAYI

- Həyat yoldaşımı karate bölməsinə yazmışam.
- Nə dəyişib?
- Artıq otaqları silib-süpürməyi, xörək hazırlamağı öyrənmişəm. Paltarları isə böyük məmənnüyyətlə yuyuram.

- Ata, quldurlar kimdir?
- Qızım, quldur o adamlara deyilir ki, özləri işləmir, işləyənlərin isə bütün pullarını əllərindən alırlar.
Qızçıqaz bir qədər fikirləşib piçilti ilə soruşur:
- Ata, belə çıxır ki, anamız quldurdur?!

İki təqaüdücü səhbət edir.

- Qəribədir, bir vaxtlar biz səninlə həkimə yalnız və yalnız bülleten almaq üçün müraciət edirdik.

Bu gün bazara getmişdim. Öyrəndim ki, bizdə paltarların 3 cür ölçüsü var: "Əsl sənin əyninədir", "Sənə olmaz" və "Gezin, bax!"

Axşam saat 6-dan sonra şam yeməyi ziyanı. Buna görə mən axşam 11-dən sonra səhər yeməyinə üstünlük verirəm.


- Oğul, mən sənin cibində alışqan tapdım.
- Alışqan mənim deyil!
- Yalan demirsən ki?

- Yox! Mən birindən sıqareti yandırmağı xahiş etdim və onda alışqan məndə qalıb.

Nədənsə pulu ağilla xərcləmək heç cür alınmır. Gah ağıl çatır, gah da pul.


İstənilən xırda şey qadını təbədən çıxara bilər. Kişini isə yalnız qadın özündən çıxara bilər.

Marşrut avtobusu ilə gedirəm. Sağ tərəfdən çox gözəl qadın etri, sol tərəfdən kişi "odekolonu"nun iyi gelir... Dayanaqda bir sərxaş avtobusa minir. Cəmi 2 dəqiqədən sonra avtobusdakı bütün sərnişinlərdən eyni qoxu gəlir. Əsl möcüzədir.



Məbəd suyun üzərinə çıxıb

XVI əsrda ispaniyali müstəmləkəçilər tərəfindən Meksikanın cənub-şərqində Çapas ştatında inşa edilmiş məbəd suyun səthində çıxıb. Buna regionda yaranmış quraqlıq nəticəsində Qrihalve çayında suyun səviyyəsinin ən azı 80 fut (24 metrdən çox) azalması səbəb olub.



Dini tikintinin damı yoxdur. Yalnız 10 metr hündürlüyü olan divarlar qalıb. Məbədin uzunluğu 61 m, eni 14 m olub.

Məbəd ilk dəfə deyil ki, suyun üzərinə çıxır. 2002-ci ildə Qrihalve çayının suyu o qədər azalmışdı ki, yerli sakinlər dağlımış məbədin içərisinə daxil olaraq ona içəridən baxa bilirdilər.

Bu gün balıqçılar maraqlananları qayıqda məbədə aparırlar. Obyekt 1966-ci ildə yaxınlıqda inşa edilən bəndin tikintisi başa çatıldıqdan sonra su altında qalıb.

Hökumətə məbəd haqqında məlumat hazırlayan memar Carlos Navarrete bildirib ki, insanlar oranı 1773-1776-ci illərdə böyük dağılmalar səbəbindən tərk ediblər.

Məbədi Çapasda ilk daimi yepiskop olan ispaniyali müstəmləkəçi Bartolome de las Kasasın adı ilə əlaqələndirirlər. O, 1540-ci illərdə bir qrup ruhani ilə Meksikaya gələrək bu məbədi inşa etdirib. Kasas quldarlığı qarşı çıxış edən və Meksika və Peruya da sahib olan İspaniya kralı V Karldan qulların vəziyyətini kifayət qədər yaxşılaşdırın qanunun verilməsinə nail olması ilə də məshhurdur.

Ən böyük dəniz qoruğu yaradılır



Yeni Zelandiya dəniz heyvanlarının artırılması və bəslənilməsi üçün ən iri dəniz qoruğunun yaradılması üzrə planını açıqlayıb.

"Ecoportal.ru" saytı xəbər verir ki, "Kermadek məbədi" adlanan qoruğun sahəsi təxminən 620 min kvadratkilometrdir. Bu da Fransanın ərazisinə bərabərdir. Qorucu nəsləi köşilməkə olan delfinlər, tisbağa və balinalar üçün sığınacaq olacaq. Ərazidə balıq ovu və derin keşfiyyat-qazma işləri qadağan ediləcək. Ecazkar ada Sakit okeanın cənub hissəsində, Tonqa və Yeni Zelandiya arasında yerləşir.

Tahir DADAŞOV

Saygac koda düşərsə...

"Azəriqaz" İstehsalat Birliyi (IB) abonentlərinə göstərilən xidmətin yaxşılaşdırılması və istehlakçıların fasilsiz təbii qazla təmin olunması istiqamətində daha bir yenilik edib. Artıq smart tipli qaz saygacları koda düşdürüyü zaman abonentlər öz kartları vasitəsilə saygacı işə sala biləcəklər. IB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, son illər ölkəmiz üçün mövcud yeniliklərdən biri də "Azəriqaz" tərəfindən köhnə mexaniki qaz saygaclarının yeni smart tipli saygacalarla əvəzlənməsi olub.

Bu saygacın əsas xüsusiyyəti abonentlərin qazla təminatını öncədən ödəniş etməkle həyata keçirmək və eyni zamanda təbii qazdan təhlükəsiz istifadə edilməsini təmin etməkdir. Lakin istehlakçılar təbii

qazdan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına düzgün riayət etməkdən saygacın klapası bağlanır, saygac koda düşür və avtomatik olaraq saygac tərəfindən təbii qazın verilməsi dayanır. Bütün bunları nəzəre alaraq "Azəriqaz" IB istehlakçılarının fasilsiz təbii qazla təmin olunması istiqamətində daha bir yenilik edib. Artıq smart tipli qaz saygacları koda düşdürüyü zaman abonentlər öz kartları vasitəsi ilə saygacı işə sala biləcəklər. Bunun üçün müvafiq program təminatında işlər aparılıb. Qeyd edək ki, abonentlər öz kartları ilə yalnız "ALARM 3", "ALARM 5" və "FO-44" kodda düşmələrini aradan qaldıra bilərlər. Bunun üçün abonentlər göstərilən telimətlərə ardıcılıqla yerinə yetirməlidirlər.

1. Smart tipli saygac koda düşdükdə ilk önce kart saygacına daxil edilir. Bu zaman saygacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yadədaşına köçürülfür və iki siqnal səsindən sonra kart saygacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cihazları təhlükəsizlik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün saygacına daxil edilir və iki siqnal səsindən sonra kart saygacdan çıxarılır.

5. Saygacın üzerindeki göy düymə (klapan aç) 5 saniyə sixili saxlanılır. Bu zaman saygac özü avtomatik olaraq 190 saniyədən

geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

"Azəriqaz" IB abonentlərinin nəzərinə çatdırır ki, bu əməliyi üçün heç bir xidmət haqqı tələb olunmur. Saygacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.



BAŞ REDAKTOR
Rasif İman oğlu
TAHİROV

ÜNVANIMIZ:
AZ 1003, Bakı şəhəri,
Xanlar küçəsi, 22
TELEFONLARIMIZ:
Baş redaktor
(050) 670-33-76,
Redaktor
(070) 252-39-02

Qəzetin təsisçisi
"Azərbaycan
Xəzər Dəniz
Gəmiçiliyi"
Qapalı Səhmdar
Cəmiyyətidir

Qəzet "Dəniz"
qəzeti kompyuter
mərkəzində yığılmış,
səhifələnmiş və
"OL" MMC-də
çap olunmuşdur

Şəhadətnamə 271
Sayı 2000
Sifariş 121